

*Bu gündən dünənə nəzər salanda diqqətimi on çox çəkən də 30-dur, gözlərim önünə gələn də ancaq 30-dur. Çünkü bu 30-un 104 yaşı müstəqilliyimizlə unudulmaz bir bağlılığı var. Yəqin elə bu səbəbdəndir müstəqillikdən söz düşəndə ilk olaraq 30-un xatırlanması...*

104 il əvvəl bu xalq özünü müstəqil respublika elan etmişdi. İstiqlal Bəyannaməsi istiqlalımızın, milli dirçəlişimizin bəyani, Şərqə doğan ilk günəş idi. Bir xalqın azad yaşamaq mədəniyyətinin göstəricisi idi. Bir xalqın özüne-məxsus qaydalar, qanunlar çərçivəsində yaşamaq arzusu, hüquqi dövlətini yaratmağa siyasi baxışı idi. Və bunu bacardı da. Həm də hamidən əvvəl bacardı. Ortaya qoyduğun yenilikçiliyi, azad yaşamaq kimi böyük mədəni hissleriyi, demokratik düşüncəsi ile bacardı. 28 May 1918-ci il bu xalqın mədəni səviyyəsini, dünyagörüşünü, özünənəminini, özünə hörməti-ni sərgiləyən gün oldu. Biz öz cümhuriyyətimizi yaratdıq. Düz-dür, bu, asanlıqla olmadı, yene də əsrlərdən bəri bu xalqa qarşı olan mövqelər bu dəfə də özünü göstərdi, lakin biz bunu bacardıq. Kimlərinənə uzatdığı əlləri kəsdik, dilləri susdurduq, kimlərinə düşüncəsinin əksi olaraq, isteyinə rəğmən bacardıq. Respublika olduq. Cəmi 23 ay ərzində dönyanın aparıcı ölkələri tərəfindən tanındıq. Respublikanın idarə olunması, inkişaf üçün qanunlar hazırlanı, həyata keçirilməye başlandı. Lakin parlamentdə olan erməni əli, bəzi qarsı-durmalar, bir də böyük imperiya yaratmaq fikrində olanlar bu müstəqilliye tab gətire bilmədilər. Bu neft ölkəsinin müstəqilliyyinin bir neçə illər sonrakı nəticəsi onların gözlərinə bıçaq oldu. Belə olanda isə müstəqilliyimizin hər an itiril-mək təhlükəsi yarandı.

#### 104-ün 70-i

Və itirdik də. Müstəqilliyimizin üzərində sovet hakimiyəti quruldu. 28 Mayımız 28 aprelin qurbanı oldu. Çox mübarizə apardıq, lakin gücümüz yetmədi. Müstəqilliyimiz qarşısında bizi gözləyən 70 ilin esa-ratına düşdü. Zorla, silah gücünə müstəqilliyimiz üzərində yeni hakimiyət quruldu. Biz böyük bir imperianın gücünə təbe olmaq mecburiyyətində qaldıq. Rusyanı yen "Vətənimiz" deyə bize təqdim etdi-lər. Lakin biz bunu qəti şəkildə qəbul etmədik. Üreyimizdə yalnız Vətənimiz Azərbaycanı gəzdirdik, onu munis duyğularla, pak hissələ-qoruduq, analığına bir zərrə xə-lel gelməsinə izni vermedik. Biz yalnız anamızın qoynunda 70 ilə döze bildik. Onun nəvazişləriyle, tövsiyələri, zəkası ilə bir əsrənən bir qədər aza tablaşa bildik. O günün nə vaxtsa gələcəyini anamızdan dinləyə-dinləyə 70 ilin hər gününü bir ümidi əvveldik. Bizi yaşadan anamızın mehbəbanlığı, qayğışlı-yi, sığalı oldu. Yoxsa zülmə qazandığımız müstəqilliyin zorla eli-mizdən alınması alovunda çıxdan yanib kül olmuşduq. Təsəllilərə, tədbirlə davranışlarla 70 ili iləbil yola verdik.

Yola verdik, bəli, amma yasaqlarımız oldu, əlimizdən alınanlar, itirdiklərimiz oldu. Düşünəndə ki, 1918-ci ildə qazandığımız müstəqilliyimiz 70 il boyunca davam et-

səydi, indi bu ölkə nə kimini inkişafa malik idi, istər-istəməz təessüf hissi keçirir insan. Lakin nə fayda. Olan olmuş, 70 il istəməsək də əsərət zəncirlərində sıxlıq incimisik.

Sərvətlərimiz 70 ildə özgənin olub. İşləyən biz olmuşuq, mənfe-ətlenən özgəsi. Bizim sərvətlərimiz hesabına başqaları gözəl ya-şayıblar, gözəl şəhərlərin, kəndlərin sahibi olublar. Bizim canlı qüv-vəmiz, sərvətimiz hesabına müha-ribəde qələbə əldə ediblər. Lakin o doğma sərvətlərimizən uşub-dağilan kəndlərimizə heç bir faydası ol-mayıb. Yollarımız çala-cuxur, temirsiz, binalarımız ucuq-sökük, il-lərlə təmire möhtac qalıb. Övladla-rımız rütubətli, birmərtəbəli, döşə-məsi torpağa yapışan siniflərə oxuyublar, fəhlə batalyonlarında əsgəri xidmət keçiblər.

Rus dili keçib dilimizin içərisi-nə. Hələ də o belədan qurtula bil-mirik. 70 il rus dili ana dilimiz üzə-rində hökmranlıq edib. Məktəblərimizdə ana dilimizdən çox rus dili-nə yer verilib. İnsanlar bu dili alış-dırılıb. Ele bir şərait yaradılıb ki, rus dilində danışmayan insanlar sıxışdırılıb, onlara baxış yuxarıdan olub. Nə az, nə çox, düz 70 il ida-reetmə rus dilində fəaliyyət göstərib. İndi də həmin dövrərdənqalma hansısa bir sənəd ələ düşəndə o ögey dillə qarşılaşır, düşünürsən ki, gör bizim başımıza hansı oyular açılıb. Düşünürsən ki, İlahi, bu xalqın əzmi, gücü, dözmü nə qə-dərmiş... Repressiya illərinin mə-şəqqətlərini düşünəndə isə insa-nın bir anlığa sanki başına hava gəlir. Axi nə idi bu xalqın günahı, nə idi? Nə üçün bu qədər mərhumiyyətlər onun başına gəlməli idi? Nə üçün biz müstəqilliyimizi 70 ilə qurban verməli idi, nə üçün? Axi 70 il əsərətde olmasaydıq, 70-in tamamında başlanan 30-u da ya-shamayaqdaqdı...

#### 70-dən sonrakı 30

Bəli, 70-dən sonra dəhşətli bir 30 illik yaşayacaqdıq. Heç ağlımız-za belə gətirə bilməyəcəyimiz dəhşətli dərəcədə. Biz 70-i yene də azadlıq, müstəqillik eşqi ilə sonlandırdıq. 70-in əvvəlindəki ki-mi müstəqil olmaq istədik. Çünkü bu bizim ruhumuz idi. 70 il bir təhərə özümüzü sıxb, səsimizi çıxarma-diğimiz ruhumuz. Lakin zamanı çatmışdı. Bu istək, bu arzu ya hə-yata keçməli, olmalydıq, ya da ölü-meli. Ele bu sonsuz arzu, isteklə-də yene də Azadlıq meydənına yi-ğışdıq. Biz azad olmaq istədik. Müstəqilliyimizi bərpa etmək istədik. Lakin buna razı olardımı bö-yük imperiya? Xeyr, olmayıacaqdı. Ele olmayıacağına görə də başımıza 20 Yanvar müsibəti açıldı. Üstümzə tanklar yerildi, küçələr-de, balkonlarımızda, parklarımızda silarlarla üz-üzə gəldik, ömürlerimiz bitdi. Nə usağımiza, nə böyü-yümüze aman verildi. Qan su kimi bir gecənin yağışı oldu. Küçələrimizi qırmızı rəngli qərənfillər "bə-zədi", eyni sovet bayraqı rəngdə.

70 ildən sonra ikili 30 il yaşı-dıq. Biri 30 illik müstəqilliyimiz, di-geri Qarabağımızın qara bəxtinin 30 ili. Qarabağ orada inledi, biz burada ona əlimizi uzatmağa çalışdıq. Səsimizi dünyaya saldıq. Qarabağın harayını dünyaya yaydıq. Heç bir faydası olmadı. Biz müharibə istəmediyimizi 30 ilin hər anında bəyan etdik. Torpaqlarımızın sakitliklə, dincliklə qaytarılmasının tələb etdik, eşitmədilər.



## Taleyimizdəki rəqəmlər: 104, 70, 30...

70 il başımız üzərində dalğalanan bayraq balalarımızın məzarını öz rənginə bürüdü. Üreyimizdə dağ çə-kildi, fəryadımız asımına yayıldı...

Lakin müstəqil olmaq məcadiləsindən el çəkmədik. Qanımız, canımız sayəsində 1991-ci ildə 1918-ci ildə qazandığımız müstəqilliyimizi bərpa edə bildik. Ele bu bərpa ilə də 70-dən sonrakı 30 il başladı. Qonşuluqdan kənar olmuşlarımız qızışdırılıb üstümzə salındı. Dövlətimizin başında da-yananlara satqınlıq təklif olundu, onlar da canla-başla bu işe razılıq verdilər. Torpaqlarımız bir-birinin ardınca işgal olundu. Bu xalq Xocalı kimi faciə yaşamalı oldu. Birinci Vətən Mühəribəsində minlər-le oğul şəhid oldu, itkin düşdü. 30 il işgal olunmuş torpaqlarımızdan zorla çıxarılan insanlar qaćqın köç-kün, dildərgin statusu daşıdları. Kapıları bağlı qaldı yurdlarında. Həyət-bacaları erməni tapdağı al-tında inildədi. Erməni torpaqlarımızda daşı daş üstündə qoymadı. Satdı-sovdı evlərimizin dam örtü-yündək, torpaqlarımızın yeraltı-yerüstü sərvətlərinədək, meşələri-mizin ağaclarınadək. Uçurdu, sökdü tarixi abidələrimizi, məscidlərimizi. Düz 30 il Qarabağ ağı deyib ağladı. Birçə il de zülmə qazandı-ğımız müstəqilliyi yaşaya bilmədi. Müstəqilliyimizdən 30 il xəbəri olmadı. Bilmədi ki, azadlığın dadi-nədir. Qəddar əllərin xarabalığına چevrildi. Gözələri yolda soydaşlarını gözlədi. Bütün fəsilləri qovub çı-xardı qoynundan, tək qışa yer verdi. Qiş ömrünü yaşadı müstəqilliyi-n gənclik çağında.

70 ildən sonra ikili 30 il yaşı-dıq. Biri 30 illik müstəqilliyimiz, di-geri Qarabağımızın qara bəxtinin 30 ili. Qarabağ orada inledi, biz burada ona əlimizi uzatmağa çalışdıq. Səsimizi dünyaya saldıq. Qarabağın harayını dünyaya yaydıq. Heç bir faydası olmadı. Biz müharibə istəmediyimizi 30 ilin hər anında bəyan etdik. Torpaqlarımızın sakitliklə, dincliklə qaytarılmasının tələb etdik, eşitmədilər.

Dövlətimizin rəhbəri dünən-

en mötəbər kursularından beynə-xalq təşkilatları edəlatə dəvet etdi. Lakin onların qulaqları karlaşdı, eşitmədilər. Ulu önderimizin Qarabağın qaytarılması nəsihəti ilə ölkəmizin iqtisadiyyatını gücləndirdik, ordumuzu təkmilleşdirdik. Çünkü Qarabağın gözələri yoldarda idi. Biz ona qayıtmağa hazırlaşma-li idik. Qarabağ orada 30 il gözlədi, biz burada 30 il onun üçün mücadile apardıq. Bir gün azad olun-ması üçün tədbirlər gördük...

Zaman yetişdi... 2020-ci il ol-du. Qarabağsız bilmədik müstəqilliyin dadını. Necə deyərlər, heç azadlığımızı yaşaya bilmədik üre-yimiz istəyen kimi. Çünkü üreyimizdə dağ boyda Qarabaq dağı-mız vardi. Bu dağ əritməyince, Qarabağı da bu dağdan qurtarma-yınca nə bayram, nə müstəqillik...

2020-ci ildə dövlətimizin başçı-sının son 18 ilde hər dəfə söylediyi an yetişdi: Qarabağ danişqınlar yolu ilə azad olunmasa, müharibə yolu ilə azad olunacaqdır. Danişqınlar yolu baş tutmadı, biz torpaqlarımızın azadlığı uğrunda müharibe-yə başladıq, 30 ildən sonra Qara-bağ yollandıq: hazırlıqlı, temkinli, qururlu, əmin. 44 günlük ikinci Vətən Mühəribəsi başladı. Minlərlə gəncimiz bu müharibədə döyüdü, şəhid oldu, yaralandı, qazi oldu. 44-ün hər günü bir kəndimizin, ərazimizin işğaldan azad olunma-sı ilə tərixdədi. Bu xəberləri Ali Baş Komandanımızdan, ordumu-zun müzəffər sərkərdəsindən al-dıq. Aldıqca da yeni müjdələri gözlədik.

Xalqımızın birliyinin, həmrəyli-yinin yenidən şəhidi olduq. Xalq-dövlət birliyinin nəyə qadir olduğunu gördük. Dünyanı heyrətə gəti-rən bir müharibə həyata keçirdik. Düşməni qarşımızda diz çökdür-dük, 30 il burunlarından gətirdik. Birinci Qarabağ Mühəribəsində şəhid olanlarımızın, itkin düşənlərimiz də, incidilən hər kəsin qisasını aldıq. Torpaqlarımızı geri al-dıq...

2020-nin 44 gündə payızını ya-za əvveldik. Güldü Qarabağ tor-paqları, ağacları payızda çıxık aç-

dı, göyləri gurladı, çayları şaqşılı ilə axdi. Qarabağın bəxti üzünə güldü. Qara rəngi bəyazlaşdı, ömrü təzələndi. 30 illik qəm-qüssəsini, ələm-kədərini atdı. Qara yağlığını çıxarıb al kəlağayışını saldı baş-na. Ağladı şəhidi, qazisi üçün. La-kin qırur göz yaşları idi bu yaşalar. Çünkü bu Vətəndə oğullar torpaq üçün doğulur. Namus, şərəf olan torpaq üçün.

#### Zəfərli, qələbəli Müstəqillik Günü

Beləliklə Qarabağın azad ol-ması ilə ərazi bütövlüyüməz bərpa olundu. Ötən il ilk dəfə oldu ki, müstəqillik bayramını azad torpaqlarımızla birgə qeyd etdi. Bu nə qədər əziz bir hiss idi, İlahi. Biz Qarabağ müstəqilliyin dadını hiss etdirdik. 30 ildə heç bilmədiyi dadi. Müstəqillik Gündənde Şuşa, Laçın, Kəlbəcer, Zəngilan, Füzuli, Cəbrayıllı-azad torpaqlarımızın ha-mısı el-əle verib yallı getdilər. Həm müstəqilliklərin, həm də azadlıq-larını bayram etdilər.

Müzəffər sərkərdəmizin dəmir yumruğu 44 gündə minlərlə zərbə-yə əvvəlib düşməni bir-bəfəlik tor-paqlarımızdan rədd etdi. İndi Qarabağ xoş günlərini yaşamaqda, yenidən qurulmaqdadır. Sinesindən düşmənin son izləri təmizlənir ki, yurd达şları ev-lərinə qayida bilsinlər.

Budur, yenə Müstəqillik Gündənəyik. Bərpasından 30 il ötən müstəqillik gündündə. Bu gün Qarabağ xalqı ilə Müstəqillik Gündünün sevincini yaşayır. Həm Müstəqillik Gündünün, həm də azadlığının sevinci bir-birinə qarışır.

Ömrümüzdən 104, 70, və 30 rəqəmləri öz izləri, tarixləri ilə ke-çib, getdi. İndi qarşida yeni illər gözləyir bizi. Bütöv, müstəqil Azərbaycanın ən xoş günləri hələ qarşıdadır. Öləkəmzin başçısının bu xalqa bəxş etdiyi qururla yeni, işıqlı, abad bir yola çıxmışq. Müstəqilliyimizin bərpasının 50-ci, 100-cü illərinə doğru bir yola...

**Mətanət MƏMMƏDOVA**